

# QIYMƏTLİ KAĞIZLAR BAZARI

Son yenilənmə: İyul, 2013

Kurs №: UT 007

Kursun yeri: Babək Plaza, 7-ci mərtəbə, InvestAZ

Əlaqə telefonu: \*1234

E-mail ünvanı: InvestU@investaz.net

Kurs öncəsi tələblər: Yoxdur

Sertifikat: İmtahan nəticələrinə uyğun olaraq təqdim olunur

Dil: Azərbaycan dili



## Bu kursda kimlər iştirak edə bilər?

Qiymətli kağızlar bazarının yeni və təcrübəli iştirakçıları, o cümlədən bu sahənin peşəkar analitikləri və ixtisas şəhadətnaməsi əldə etməyə hazırlaşanlar.

## Bu kursdan iştirakçılar nə əldə edəcəklər?

Azərbaycanın qiymətli kağızlar bazarı haqda ən mühüm bilikləri əldə etmək istəyən hər kəs bu kursda iştirak etməlidir. Bu tədris proqramı qiymətli kağızlar bazarının düzgün qavranılması, həmçinin peşəkar təhlilinin həyata keçirilməsi üçün tələb olunan bacarıqlarla təmin edir. Əlavə olaraq, bu kurs Sizə ixtisas şəhadətnaməsinin alınması üçün lazım olan attestasiya imtahanlarına qısa zamanda effektiv bir şəkildə hazırlaşmaq və yüksək nəticə əldə etmək imkanı yaradır.

## Kursun təşkili:

Kurs 36 dərstdən ibarətdir. Hər dərs bir saat müddətində aparılır. Kurslar tədris otağında müəllim tərəfindən izahlı təqdimat, birbaşa ticarət platformasının istifadəsi, demo hesab ilə praktika, sual və tapşırıqlar vasitəsi ilə həyata keçirilir. Kursun müddətində kiçik test, kursun sonunda isə imtahan təşkil olunur. Kurs iştirakçıları müvafiq materiallarla təmin olunacaqdır.

## Kursun məqsədləri:

- Azərbaycanın qiymətli kağızlar bazarının iş prinsiplərini peşəkar səviyyədə öyrətmək;
- İqtisadiyyatın əsas mexanizmlərini izah etməklə ümumi bazarın əsas qaydalarını təqdim etmək;
- Riyazi maliyyənin əsas alətlərindən istifadə etməklə gəlirlərin düzgün ölçülməsini öyrətmək;
- Bazarda mövcud olan bütün maliyyə alətləri haqqında ətraflı məlumat verərək onların istifadə məqsədləri və əsas fərqlərini izah etmək;
- Qiymətli kağızlar bazarındakı mövcud riskləri göstərməklə optimal investisiyalara təkan vermək;
- Qiymətli kağızlar bazarında keçirilən bütün əməliyyatların qanunvericiliyə uyğun həyata keçirilməsinə dəstək olmaq.

## Kursun materialları:

- Bakı Fond Birjasının daxili qaydaları
- Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin təlimatları
- Azərbaycan Respublikasının Mülki Məcəlləsi

## Kursun tərkibi:

Mövzuların adı:	Müddət
1. Ümumi İqtisadiyyat	
a. Mikroekonomika	1 saat
b. Makroekonomika	1 saat
c. Bank sistemi, Pul və fiskal siyasəti	1 saat
2. Riyazi Maliyyə:	
a. Pulun vaxt dəyəri	1 saat
b. Statistika	2 saat
3. Qiymətli Kağızlar:	
a. Qiymətli kağızların xüsusiyyətləri	1 saat
b. Qiymətli kağızların növləri	2 saat
4. Səhmlər:	
a. Səhmlər və səhm növləri	1 saat
b. Fundamental Analiz	1 saat
c. Texniki Analiz	1 saat
d. Ketləvi yerləşdirmə. Səhmdar cəmiyyətlər	2 saat
5. İstiqrazlar:	
a. İstiqrazlar və istiqraz növləri	2 saat
b. İstiqrazlar üzərində məsələlər	1 saat
6. Törəmə alətlər:	
Forvardlar, fyuçerslər, Opsiyonlar, Svoplar	3 saat
7. Maliyyə hesabatları:	
Maliyyə hesabatı, hesabatların təhlili	2 saat
8. Alternativ investisiyalar:	
İnvestisiya fondları, hedc fondları, əmtəələr	2 saat
9. Risk və gəlir:	
a. Risk və gəlir	1 saat
b. Risk hesablama metodları	1 saat
c. Risk və gəlir, portfel nəzəriyyəsi, CAPM Modeli	2 saat

10. Fond birjasının fəaliyyəti:	
a. Fond Birjasının fəaliyyəti. Maliyyə terminləri	1 saat
b. Fond Birjasında ticarət	1 saat
c. Məhdudiyyətlər və listing qaydaları	1 saat
11. Kapital bazarının peşəkar iştirakçıları:	
a. Broker fəaliyyəti. Diller fəaliyyəti	2 saat
b. İdarəçilik fəaliyyəti	1 saat
c. Xidməti məlumat	1 saat
12. Vergi Məcəlləsi:	
Qiyətli kağızlar üzrə vergilər	1 saat

### Kursun qaydaları:

- Hər hansı bir dərstdə iştirak edə bilməyəyiniz barədə məlumat ən azı 5 iş günü öncədən verilməlidir;
- Dərs zamanı mobil telefon ilə danışmaq qadağandır.

**Qrup iştirakçıların sayı:** 8 nəfərə-dək